



salary

əməkhaqqı atb card üzrə tariflər cədvəli



əmək haqqı atb card üzrə
tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	Kartın müddəti	3 il
2	Kartın valyutası	AZN
3	Kart üzrə xidmət haqqı	10 AZN
4	Card to Card xidməti atb360 mobil tətbiqi, pay.atb.az, atb.az/c2c vasitəsilə (respublikadaxili)*	Ay ərzində 10,000 AZN-dək (daxil olmaqla) - 0% 10,000 AZN-dən yuxarı - 0.5%. Min. əməliyyat məbləği 1 AZN
5	Card to Card xidməti – atb card debet kartlarına xarici bankların kartlarından vəsait daxil olduqda	2%
6	Ölkə xaricində yerləşən digər bankların ödəniş kartlarına atb360 mobil tətbiqi ilə edilən “card to card” əməliyyatları*	1.5% (min. 3 AZN/USD/EUR/GBP) aylıq limit – 17,000 AZN və ona bərabər xarici valyuta ekvivalenti
7	Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
8	www.pay.atb.az vasitəsilə Banka məxsus olan debet kartın balansının artırılması atb 360 mobil tətbiqi vasitəsilə digər bank kartları ilə mədaxil	0%
9	Banka aid olan və Banka aid olmayan terminallar vasitəsilə edilən mədaxil üzrə say limiti	günlük 10 dəfə aylıq 30 dəfə
	Banka aid olmayan ödəniş terminalları vasitəsi ilə artırılması	Mədaxil üzrə bankın komissiyası: 0% Digər qurum tərəfindən xidmət haqqı: 1%
10	Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**	0 AZN
11	Kart hesabına ilkin minimal balans tələbi	0 AZN
12	Sığorta depozit məbləğinin aşağı həddi	0 AZN
13	SMS-Xəbərdarlıq xidməti	1 AZN
14	PIN Change xidməti	0 AZN
15	Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
16	Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
17	Mobil bank xidməti	0 AZN
18	Əlavə kart dəyəri***	15 AZN
19	Kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
20	Kartların təcili buraxılışı üçün əlavə ödəniş (1 iş günü ərzində)	10 AZN
21	Erase PIN xidməti (PIN kodun olmadığı/itirildiyi halda)	2 AZN
22	“Quasi-cash” (köçürmə, kredit ödənişləri və s.)	0%
23	“Unique” (lotoreya, mərc oyunları)	1.5% (min. 6 AZN)
24	Ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiya	Məbləğin 0.1% (min. 10 AZN - maks. 50 AZN)
25	Kart itirildikdə beynəlxalq “stop-list” siyahısına əlavə etmək	20 AZN
26	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)****	10 AZN
27	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)****	20 AZN
28	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)****	60 AZN
29	Card to Card xidməti (digər üsullarla)	0.15% (min. 0.60 AZN)

* Göndərilən və daxil olunan C2C əməliyyatları üzrə ümumi say limiti: gündük limit – 15 dəfə, aylıq limit – 60 dəfə

** Müştəridən yararsız kartı təhvil almaq şərtilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur

*** Eyni hesaba bağlı əlavə kartın alınması yalnız müştərinin yetkinlik yaşına çatmamış öz övladlarına (və ya övladlığa götürülmüş uşaqlara) uşağın doğum haqqında şəhadətnaməsini təqdim edilməklə icazə verilir.

**** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

Qeydlər:

1. Onlayn əməliyyatlar üzrə aylıq limit: 100,000 AZN və ya onun xarici valyuta ekvivalenti

2. Xarici banklara məxsus kartlarla atb 360 mobil tətbiqi və pay.atb.az səhifəsi vasitəsilə mədaxil mümkün deyil



əmək haqqı atb card üzrə
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə Komissiya		Tariflər
30	“Azər-Türk Bank” ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə*	Ay ərzində 20,000 AZN-dək (daxil olmaqla) - 0% 20,000 AZN-dən yuxarı - 0.5%
31	“Azər-Türk Bank” ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə*	Ay ərzində 20,000 AZN-dək (daxil olmaqla) - 0% 20,000 AZN-dən yuxarı - 0.5%
32	Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında nağdlaşdırma	Ay ərzində 1 000 AZN-dək - 0% 1 000 AZN-dən yuxarı hissəsinə - 1,5%
33	Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə	1.5% (min. 3.50 AZN)
34	Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan “Cash advance” əməliyyatlarına görə	1.5% (min. 6 AZN)
35	Bankın ATM-lərindən xarici valyutanın nağdlaşdırılması	1% (min. 0.5 AZN)
36	Bankın POS-terminallarından xarici valyutanın nağdlaşdırılması	1% (min. 1 AZN)
37	Ölkə daxilində digər bankların ATM və POS-terminallarından xarici valyutanın nağdlaşdırılması	1% (min. 2 AZN)

* Vəsait AZN valyutasında nağdlaşdırıldıqda

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiya haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür.
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır



Cashback və Debet qalıqına gəlir		
38	Debet qalıqına gəlir*	İllik 5,5%
39	Yanacaq doldurma məntəqələri	1%
40	Onlayn	1%
41	Elektronika	2%
42	Restoran və kulinariya	2%
43	Geyim və aksesuar	1.5%
44	Market	0.5%
45	Təhsil	3%
46	Səhiyyə	1%
47	Ölkə xaricində**	1%
48	Temu və Trendyol***	2%
49	atb360 mobil tətbiqində kommunal ödənişlər****	1%
50	Digər ödənişlər	1%

* AZN valyutasında olan debet kartların qalıqına illik 5,5% dərəcəsi ilə gündəlik faiz hesablanır və ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35,000 (otuz beş min) AZN-dir).

** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 50 AZN-dir

*** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 50 AZN-dir

**** kateqoriya üzrə ay ərzində qazanıla bilən keşbek məbləği üzrə limit 20 AZN-dir

Qeydlər:

- Cashback Azərbaycan daxilində yalnız AZN əməliyyatlarına hesablanır, xarici ölkələrdə isə hər hansı valyutada edilən ödənişlər üçün hesablanır.
- Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir.
- 1 AZN-dən kiçik qalıq vəsaitinə faiz gəliri hesablanmır

**CashBack proqramına daxil
olmayan əməliyyatlar:**

- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash